

m-KSİLOLUN ÇEVRİLMƏSİNDE Na^+ KATIONUNUN H-PENTASİLLƏRİN KATALİTİK AKTİVLİYİNƏ TƏSİRİNİN TƏDQİQİ

T.Z. Zeynalova, F.Ş. Kərimli

Bakı Dövlət Universiteti


tamillazeynalova95@gmail.com

Katalitik sistemlərin seçiciliyinin tənzimlənməsi katalizin ən müüm məsələlərindən biridir. Hal-hazırda üzvi katalizdə xüsusi əhəmiyyət kəsb edən para-selektiv katalizatorlar perspektivli monomerlərin, geniş tətbiq sahələrinə malik olan stirolun və alkilaromatik karbohidrogenlərin para törəmələrinin alınmasına imkan verir. Bu sistemlərin böyük gələcəyi vardır.

ZSM ailəsinə aid olan yüksəksilisiumlu İCBM və ultrasillərin C₈ alkilaromatik karbohidrogenlərin çevrilməsində katalizator kimi istifadə olunması onların para-selektivliyini artırmağa, dialkilbenzolların əsasən para-isomerlərini almağa imkan verir.

İCBM və ultrasil seolitlərinin H-formaları m-ksilolun çevrilməsində yüksək katalitik aktivlik göstərirler. Lakin bu seolitlərin iştirakında m-ksilolun izomerləşməsi ilə yanaşı onun parçalanması və disproportionallaşması reaksiyası da gedir. Reaksiyanın temperaturu artıqca kənar reaksiyaların sürəti artır və bu səbəbdən izomerləşmənin selektivliyi kəskin aşağı düşür. Seolitlərin H-formaları qüvvətli turşu mərkəzlərinə malik olduğundan kənar reaksiyaların sürəti artır və izomerləşmə və selektivliyin aşağı düşməsinə səbəb olur.

Bu seolitlərin H-formaları NaCl məhlulu ilə emal olunduqdan sonra m-ksilolun çevrilmə dərəcəsi aşağı düşür, izomerləşmənin selektivliyi isə yüksəlir. Məs., əksər növdə seolitlərin H-formalarının iştirakında m-ksilolun çevrilmə dərəcəsi 42-46 %, selektivliyi isə 85-90 % olursa, NaCl ilə emaldan sonra çevrilmə dərəcəsi 8-12 %-ə qədər aşağı düşür, seçicilik isə 96-99 %-ə qədər yüksəlir. NaCl ilə emal olunmuş nümunələrin 300-400 °C intervalında seçiciliyi yüksək olaraq çox az dəyişir. Bu onunla əlaqədardır ki, H-formanı NaCl ilə emal etdikdə seolitin səthində yerleşən H⁺ kationları Na⁺ kationları ilə əvəz olunaraq onun turşu mərkəzlərinin miqdarını kəskin azaldır və nəticədə onların izomerləşmə reaksiyasında katalitik aktivliyi aşağı düşür.



Şəkil 1. 1,1'-İCBM; 2,2'-H-ultrasil; 3,3'- İCBM+NaCl; 4,4'-H-ultrasil+NaCl ilə emal olunmuş

Hidratlaşmış Na⁺ kationlarının ölçüləri seolitin dar məsamələrində böyük olduğu üçün onlar daxildəki OH-gruplarındakı hidrogeni tam mübadilə edə bilmədiyindən çox az miqdarda qalıq turşu xassəli OH grupları izomerləşmə prosesini nisbətən yüksək temperaturda az çıxımla yüksək seçiciliklə aparır.